

Xurşidbanu Natəvan şeirində rədif**Ataəmi Mirzəyev**

Filologiya elmləri doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan.

E-mail: ataemi@rambler.ru

Annotasiya. Klassik Şərq şeirində forma və məzmunla yanaşı, söz və ifadənin deyim tərzi də əsas olduğundan qafiyə və rədif kimi ahəng yaradan vasitələrə də xüsusi diqqət yetirilmişdir. XIX əsr Azərbaycan ədəbiyyatında məhəbbət duyğularını, təbiət gözəlliklərini, şəxsi həyatı ilə bağlı hüzün və kədəri ifadə edən əsərlər müəllifi kimi tanınmış Xurşidbanu Natəvanın (1832-1897) şeirləri mövzü, məzmun və poetik cəhətdən bənzərsiz sənət nümunələri olmaqla yanaşı, zəngin rədilər ilə də xüsusi seçilir. Məqalədə şairin ifadə etdiyi rədilərin qazəllərdə ifadə olunan fikir yükü ilə bağlılığı, milli və ya alımlı sözlərdən ibarət olması, söz sayı baxımdan təsnifi kimi məsələlər konkret nümunələr əsasında nəzərdən keçirilir. Natəvanın ifadə etdiyi rədilərin ondan sonrakı ədəbiyyata təsirinə də ayrıca diqqət yetirilir. Bir sıra sənətkarların əsərlərində işlənən rədilər əsasında onların Natəvan yaradıcılığı ilə sələf-xələflik münasibətləri üzə çıxarılır. Məqalədə son olaraq göstərilir ki, Natəvan şeiri təkcə mövzu və ideya baxımdan deyil, rəngarəng və zəngin rədiləri ilə də özündən sonrakı ədəbiyyata güclü təsir etmişdir.

Açar sözlər: Xurşidbanu Natəvan, nəzm, ahəng, qəzəl, qafiyə, rədif

Məqalə tarixçəsi: göndərilib – 05.09.2022; qəbul edilib – 22.09.2022

Radif in Khurshidbanu Natavan's poem**Ataəmi Mirzəyev**

Doctor of Philological Sciences

Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.

E-mail: ataemi@rambler.ru

Abstract. In the classical Eastern poetry, in addition to form and content, the way words and phrases are pronounced is also important so special attention is paid to the methods creating harmony as rhyme and poem. Khurshidbanu Natavan (1832-1897) was known as the author of works expressing feelings of love, natural beauty, sadness and grief about her life in Azerbaijani literature of 19th century. Khurshidbanu Natavan's poems are not only unique in terms of content, subject and poetic aspects, but also distinguished by the rich radifs. In the article is explored the issues such as the connection between the radifs used by the poet with the thoughts expressed in ghazals, consisting of from native or borrowed words and the classification in terms of word count on the basis of specific examples. Special attention is also paid to the influence of the radifs used by Natavan to the literature after her. Their predecessor-caliphate relations with the creativity of Natavan are revealed based on the radifs used in the works by several artists. In the article is stated that Natavan poetry strongly influenced on the literature after her not only in terms of subject and idea, but also with her multifaceted and rich radifs.

Keywords: Khurshidbanu Natavan, poetry, rhythm, ghazal, rhyme, radif

Article history: received – 05.09.2022; accepted – 22.09.2022

Giriş / Introduction

Nəzəm dildən ən üstün bir səviyyədə istifadənin təzahür forması sayılır. Əsl şair, ustاد sənətkar təxəyyülündə yaranan duyğu və düşüncələri gözəl bir biçimdə, fərqli formada təqdim etmək üçün dilin ifadə imkanlarından bacarıqla istifadə hesabına məqsədino nail ola bilər. Nəzəmin əsas şərti ritm və ahəngdarlıq olduğundan onda mənə və məzmunla bərabər, söz və ifadə gözəlliyinə, obrazlı deyim tərzinə də xüsusi diqqət yetirilir. Nəzərdən səs, heca və söz təkrarları hesabına ritm və ahəngdarlıq yaradan vasitələrdən biri də rədidsidir. Rədif ərab sözü olub, "cərgə, sira, nizam", "sonradan, arxadan gələn", "sonra gələn sira" mənalarını ifadə edir. Nəzəriyyə kitablarında da, adətən, məsraların sonunda qafiyədən sonra təkrar olunan söz və ifadələr rədif adlanır [9, s.181; 13, s.154]. Rədif kimi işlənən sözlər şeirdə ritm və ahəng yaratmaqla yanaşı, onun təsir gücünü də artırır ki, bu da oxucunun zövqünü oxşamış olur. Cox vaxt bir sira sənətkarların eyni rədidsidən istifadə etməsi klassik şeirdə bir ənənəyə çevrilmiş, eyni rədidsidə əsər yazmaq sanki yarıq məqsədi daşımış, müxtəlif şairlər tərəfindən eyni rədidsidə çoxlu sayıda şeirlər qələmə alınmışdır. Bu baxımdan nəzirəçilik, eləcə də sələf-xələflik münasibətlərinin öyrənilməsində də rədilərin xüsusi yeri vardır.

Əsas hissə / Main Part

XIX əsr Azərbaycan lirikasını xoş, həzin, səmimi məhəbbət duyğularını, təbiət gözəlliklərini, şəxsi həyatında baş verən faciələrdən doğan dərin hüzün və kədəri ifadə edən bənzərsiz sənət nümunələri ilə zənginləşdirən Xurşidbanu Natəvanın (1832-1897) şeirləri mövzu, məzmun və bədii sənətkarlıq baxımdan kamil sənət örnəkləridir. Klassik irdən ustalıqla bəhərlənən sənətkar Şərq poeziyasına məxsus poetik vasitələrdən istifadə ilə lirik qəhrəmanın daxili aləmini, keçirdiyi hiss və həyəcanları təsirli bir dillə ifadə etməyə nail olmuşdur. Onun şeirlərində işlənən bədii təsvir və ifadə vasitələri, qafiyə və rədilər ifadə olunan fikrin bədii təsirini daha da qüvvətləndirmiş, onları bənzərsiz sənət nümunələrinə çevirmişdir.

Cox vaxt şeirdə işlənən rədif onun mövzusunu da müəyyən etmiş olur, yəni rədifa əsasən şeirin məzmunu haqqında fikir yürütmək mümkündür. Bu deyilənləri Natəvanın əsərlərində də müşahidə etmək mümkündür. Onun yaradıcılığında işlənən əsas şeir janrı qəzəldir və demək olar ki, onların eksəriyyətində rədiden istifadə edilmişdir. Şairin əldə olan 41 qazəldən 38-də söz-rədilərdən istifadə edilmişdir. Natəvanın "Sənsiz", "Əfsus", "Qərənfil", "Bənövşə", "Gülün", "Mənə", "Pərvanə", "Ölürəm", "Olaydı" və digər bu kimi rədifi onlarla məşhur qəzelini örnək olaraq göstərmək mümkündür.

Şairin divanında sözlər şəklində olan rədilərdən bəzi örnəklərə diqqət edək:

Rəqib töhməti etdi məni cüda, ey dust!

Bu zülmü gördü rəva, görməsin səfa, ey dust! [7, s.26]

Varımdı sinədə dərdü qəmi-nəhan, ölüram,

Fəda olum sənə, gəl eylə imtəhan, ölüram. [7, s.59]

Yixib bu könlüm evin, eyləyib viran, getmə!

Yoxumdu tabu təvən firqətə, cavan, getmə! [7, s.29]

Səni kimdir sevən bica, qərənfil?

Sənə mən aşığı-şeyda qərənfil! [7, s.53]

Təqdim edilən nümunələrdə sözlər şəklində olan rədilər həm də, öncə qeyd edildiyi kimi, müəyyən qədər Natəvan şeirinin mənə və məzmunundan xəbər verir. Birinci və ikinci nümunə şairin şəxsi həyatı ilə bağlı olan qəzəllərindən götürülmüşdür. Məlumdur ki, Natəvanın düşmənlərinin (rəqiblərinin) səyi nəticəsində onun böyük oğlu Mehdiqulu xan evdən getmiş, bu ayrılıq şairi –

oğlundan ayrı düşən ananı hicran oduna yandırmış, gözlərini intizarda qoymuşdur. Bunun nəticəsi olaraq yaranan hər iki qəzəldə həm “Ey dust”, həm də “Ölürəm” rədifişləri şeirin əsas mənə yükünün daşıyıcısı kimi çıxış edir.

Üçüncü örnek də, bilavasitə, şairin şəxsi həyatı ilə bağlı qəzəllərindən götürülmüşdür. Belə ki, şairin 16 yaşlı oğlu Mir Abbasın ölümündən doğan sonsuz qəm və kədər ifadə edən bu qəzəldə “Getmə” rədifi əsas məzmununu ifadə etməkə bərabər, şeirin mənə yükünü də özündə birləşdirir. Eyni fikirləri Mir Abbasın ölümü ilə bağlı qələmə alınmış “Ağlar”, “Əfsus”, “Getdi”, “Sənsiz” rədifişlər qəzəlləri haqqında da demək mümkündür.

Şairin tabiat gözəlliklərinə həsr edilmiş qəzəllərindən götürülmüş dördüncü örnekdəki “Qərenfil” rədifi isə şeirin məzmunu haqqında tam fəsəvvür oynamış olur.

Natəvan şeirində rədifişlərden danışarkən bir məqama da diqqət yetirmək lazımdır. Belə ki, öncə də qeyd edildiyi kimi, şairin şeirlərinin bir qismını şəxsi həyatından doğan kədər motivi təşkil edir ki, həmin şeirlərdə işlənən rədifişlərin bəzisi bir neçə qəzəldə ya ceynilə, ya da müxtəlif formalarda təskər olaraq işlənir, məsələn: “Getmə” (3 dəfə), “Getdi”, “Ağlaram”, “Ağlar”, “Ağlaşın”, “Olaydı”, “Oldum”, “Tərkən” (2 dəfə) və s. Müşahidələrimizə görə, bəzəi sözlər isə ilk dəfə Natəvan tərəfindən qəzəldə rədifi kimi işlənmişdir: “Qərenfil”, “Bənövşə”, “Pərvana”, “Bülbüł”, “Gülün”, “Balam” və s. Eləcə də bir neçə sözdən ibarət bəzəi rədifişlər də ilk dəfə Natəvan tərəfindən şeir gətirilmişdir: “Neçin gəlməz, neçin gəlməz?”, “Edən sən idim”, “Çəkmış məğər?”, “Mən idim” və s. Rədifişlərden geniş istifadə Natəvan şeirlərinə ritm, ahəng gətirməklə melodikliyi təmin etmiş olur, fikrin bədii-estetik təsirini daha da artırır.

Natəvanın istifadə etdiyi söz formasında olan rədifişlər olduqca rəngarəng və çoxçəsidiidir. Belə ki, onları bir neçə baxımdan təsnif etmək olar: 1. nitq hissəsinə aidliyinə görə; 2. milli və ya alınma sözlərdən ibarət olmasına görə; 3. söz sayına görə. Natəvanın istifadə etdiyi rədifişləri nəzərdən keçirdikdə məlumat olur ki, o, rədifi kimi on çox feillərdən istifadə etmişdir, məsələn: “Ağlaram”, “Ağlar”, “Ağlaşın”, “Bənzətdim”, “Etdim”, “Eylər”, “Etdim”, “Getmə”, “Getdi” “Gətirir”, “Olaydı”, “Oldum”, “Oynar”, “Ölürəm”. Daha sonra isə isim və əvəzliklər gelir: “Ey dust”, “Gülün”, “Bülbüł”, “Qərenfil”, “Bənövşə”, “Pərvana”, “Balam”, “Könlüm”; “Mən”, “Məni”, “Mənə”, “Sən idim”. Sifət, zərf və köməkçi nitq hissələrinə aid rədifişlər azlıq təşkil edir. Eləcə də nümunələrdən göründüyü kimi, alınma sözlərdən ibarət rədifişlər (“Ey dust”, “Gülün”, “Bülbüł”, “Bənövşə”, “Pərvana”, “Xudahafız”, “Tərkən” (2 dəfə), “Əfsus” (2 dəfə)) də azlıq təşkil edir.

Natəvanın istifadə etdiyi rədifişlər söz sayı baxımdan da diqqəti cəlb edir. Onları sözlərin sayına görə belə təsnif edə bilərik: 1. bir sözdən ibarət olanlar; 2. iki sözdən ibarət olanlar, 3. üç sözdən ibarət olanlar; 4. dörd sözdən ibarət olanlar.

Bir sözdən ibarət olan rədifişlər Natəvan yaradıcılığında ən çox istifadə edilən nümunələrdir. Yuxarıda verilən nümunələrin, demək olar ki, hamısı bir sözdən ibarət rədifişlərdir. Belə rədifişlərin işləndiyi digər bir neçə beytə nəzər salaq:

*Hicran edibdi könlümü hərbəd, ağlaram,
Çoxlar tutar bu haluma irad, ağlaram.* [7, s.37]
* * *

*Bahar əyyamıdır, açıldı güllər, ey cavan, sənsiz!
Təəccübədür, nədən divanə olmaz Natəvan sənsiz?* [7, s.46]
* * *

*Fələk rənginə bənzər bu bənövşə,
Tutub səhərlərə hərsü, bənövşə!* [7, s.54]

Nümunələrdən də göründüyü kimi, hər bir beytdə işlənmiş rədifi şeirin dilinə xüsusi bir ahəng gətirməklə onu daha oxunaqlı və yaddaqlanır. Rədifi təşkil edən sözlərin sayı çoxaldıqca şeirin dilindəki ritm və ahəngdarlıq dəha da artır. Bu baxımdan iki sözdən ibarət olan rədifişlərin işlənmiş olduğu nümunələr də diqqəti cəlb edir. Onlardan bir neçəsinə nəzər yetirək:

*Yənə ya Rab, nə qəmgindir mənim bu şad olan könlüm,
Rümuzi-eşqdən agah olub, ustad olan könlüm.* [7, s.28]
* * *

*Səninlə, ey büti-məhrүy, mehriban mən idim!
Ənisi-munis idim, yarı-həmzəban mən idim!* [7, s.38]
* * *

*Ey gülü-süsən, səni bir natəvan çəkmış məğər?
Bir məhi-aliməqəmə bəndüvan çəkmış məğər?* [7, s.52]

Təqdim edilən nümunələrdə işlənmiş rədifişlər şeirdə ifadə olunan fikri qüvvətləndirməklə yanaşı, şeirdəki ritmi, musiqiliyi təmin edir, qulağı oxşayır. Eləcə də həmin rədifişlər xalq dilinə yaxın ifadələr olub, Natəvanın şeir dilində xəlqiliyin göstəricisi kimi də diqqəti çəkir.

Üç sözdən ibarət rədifi Natəvanın cəmi bi qəzəlində işlənmişdir. Həmin qəzelin mətlə beyti belədir:

*Fəraq ilə işimi ahü zar edən sən idin!
Yixan bu qəlbim evin, tarü mar edən sən idin!* [7, s.41]

Natəvanın şeirlərində dörd sözdən ibarət olan rədifişlər də rast gəlinir. Belə rədifişlər onun müsəmmət qəzəllərində işləkdir. Məsələn:

*Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz?
Həmişə ahü zarında, neçin gəlməz, neçin gəlməz?* [7, s.56]
* * *

*Bilən bu dərdimi yoxdur bu halətdə, bu halətdə,
Tutubdur könlümü möhnət bu firqətdə, bu firqətdə.* [7, s.58]

Beləliklə, Natəvanın şeirlərində istifadə olunan rədifişlər nəzər saldıqda görürük ki, bu rədifişlər heç də təsadüfi səciyyə daşıdır. Onlar bilavasitə həm şairin şeirlərində yer alan fikir yükünü ifadəsinə, həm də ritm və intonasiya cəhətdən zənginləşməsinə xidmət etmişdir.

Öncə qeyd edildiyi kimi, Şərqi şeirində xüsusi yer alan nəzirələrdə də rədifişlər xüsusi rol oynamışdır. Bu baxımdan Natəvanın şeirlərində işlənmiş rədifişlərin bir qismı ənənədən gəlmə olub, nəzirə səciyyəsi daşısa da, onların böyük bir hissəsi sonralar çoxlu sayıda şairlər üçün ilham mənbəyinə çevrilmiş, eyni rədifi neçə-neçə şeirlərin yaranması üçün qaynaq rolunu oynamışdır. Təsadüfi deyil ki, “Azərbaycan şairlərindən Seyid Əzim Şirvani, Ağəli bəy Naseh, Molla Ağa Bixud, Əbülləhən Vəqif, İbrahim bəy Azər və başqları “Əfsus”, “Ağlaram”, “Sənsiz”, “Eylər”, “Könlüm”, “Getmə”, “Ölürəm”, “Bülbüł”, “Neçin gəlməz” şeirlərindən təsirlənərək onlara cavab-nəzirə yazmışlar” [3, s.526]. Bu siyahıya yənə XIX əsr şairləri Mirzə Rəhim Fəna, Mirzə Həsən Əli Yüzbaşı oğlu, Məmə bəy Məmmə, Mir Möhsün Nəvvab, Heyran xanım kimi sənətkarlar tərəfindən Natəvanın “Xudahafız”, “Ölürəm”, “Ağlaram”, “Getmə”, “Sənsiz”, “Olan könlüm” rədifi qəzəllərinə ayri-ayrılıqda yazılış nəzirələri də əlavə etmək olar. Onu da qeyd edək ki, sonralar ədəbiyyatımızda Natəvanın işlətdiyi rədifişlərdən təkrar istifadə, qəzəllərinə nəzirələr yazınq bir ənənə halını almışdır. Bu baxımdan təkcə onun “Olaydı” rədifi qəzelinə yazılmış nəzirələrə diqqət yetirmək kifayətdir. Örnək olaraq həmin nümunələrin yalnız ilk beytlərini təqdim edirik.

Xurşidbanu Natəvan:

*Nə mən olaydım, İlahi, nə də bu aləm olaydı!
Nə də bu aləm əra dil müqəyyədi-qəm olaydı!* [7, s.51]

Mir Həsən Ağa (Natəvanın oğlu):

*Nə ziülfü-yarə, İlahi, könül müsaxxar olaydı,
Nə elə zarü pərişan, nə belə müztər olaydı. [8, s.194]*

Əbülhəsən Raci:

*Nə eşq olaydı, nə aşiq, nə hüsmi-dilbər olaydı,
Nə ayına, nə safə, ey könül, nə cövhər olaydı! [6, s.527]*

Mirzə Həsən Qarabağı Yüzbaşov:

*Nə dil, İlahi, o zülfü-xəm ilə həmdəm olaydı,
Nə boyla zarü pərişan, nə boyla bərhəm olaydı. [11, s.40]*

Məhəmmədəli Səfəv:

*Nə eşq olaydı, nə aşiq, nə dil, nə dilbər olaydı,
Nə gül olaydı, nə bülbül, nə mey, nə sağər olaydı. [1, s.189]*

Mirzə Ələkbər Sabir:

*Nə dərs olaydı, nə məktəb, nə elmi-sənət olaydı!
Nə dərsa, məktəbə, elmə, filanə hacət olaydı! [10, s.205]*

Hüseyin Cavid:

*Nə eşq olaydı, nə aşiq, nə nazlı aşət olaydı,
Nə xalq olaydı, nə xalıq, nə aşkı-həsrət olaydı. (4, s.127)*

Hüseyin Nadim Naxçıvanı:

*Nə, Xuda, bülbül olaydı, nə də gülgardə gül,
Nə də ol qonçeyi-gül xar ilə həmvəhdət ola. [5, s.24]*

Bir sıra araşdırıcılar təqdim olunan beytlərin Xurşidbanu Natəvanın "Olaydı" rədifi qəzəlinin təsiri ilə yazılıdığını qeyd etərəfə [2, s.85-86], bəzi tədqiqatlarda Natəvanın, Hüseyin Cavidin, Mirzə Ələkbər Sabirin, Məmmədəli Səfəvətin həmin qəzəllərinin Əbülhəsən Racinin təsiri ilə yazılılığı göstərilir [12, s.62-63]. Qənaətimizə görə, həmin nümunələrdə daha çox Natəvan qəzəlinin təsiri duyulmaqdır. Doğrudur, onlardan hansının Natəvanın, hansı birinin Racinin təsiri ilə yazılığını tam dəqiqliyi ilə sübut etmək deyə çətindir. Amma görünün odur ki, verilən nümunələrin ikisində "İlahi", birində isə onun sinonimi olan "Xuda" kimi müraciətlərdən istifadə edilmişdir. Belə bir müraciətlə başlanan nümunələr, sözsüz ki, Natəvanın təsiri ilə qələmə alınmışdır. Digər bir tərəfdən isə qəzəldə eksini tapan iztirab və narahatlıq dolu şikayətlər övladının ölümü ilə bağlı şəxsi faciədən doğan dərin kədərin ifadəsi kimi Natəvan yaradıcılığı üçün daha çox səciyyəvidir. Odur ki, həmin nümunələrdə Natəvan qəzəlinin təsiri daha güclü görünür. Hər bir müəllif Natəvanın qəzəlindən özünəməxsus bir üslubda bəhərlənmiş, təqlid deyil, orijinal sənət nümunələri yaratmışdır. Bu bəhərlənmədə Mirzə Ələkbər Sabirin yazdığı nümunə autica seçilir və onun özünəməxsus fərdi yaradıcılıq üslubunu sərgiləmiş olur.

Nəticə / Conclusion

Bələdiyliklə, aydın olur ki, Xurşidbanu Natəvanın çox da böyük həcmli olmayan ədəbi irsi məzmun və ifadə tərzini baxımından fərqli bir üsluba malikdir. Natəvan şeiri XIX əsr Azərbaycan şeirinin ayrılmaz tərkib hissəsi kimi dövrün əsas ideya istiqamətlərini əhatə etməklə bərabər, özünəməxsus məzmun, forma və poetika baxımından seçilən sənət örnəkləridir. O, divan ədəbiyyatına məxsus Şərqi poetikasını tam mönimsəmiş, yaradıcılığında onun zənginliklərindən sənətkarlıqla bəhərlənmişdir. Bu bəhərlənmə şairin şeir texnikasına məxsus rədifi yaradıcılığında da

özünü aydın göstərir. Natəvanın istifadə etdiyi rədifi lərin az bir qismi ənənədən gəlsə də, onların çoxu özünün orijinallığı ilə seçilir və yadda qalır.

Ədəbiyyat / References

1. Cənubi Azərbaycan ədəbiyyatı tarixi. II cild. Bakı: Qanun, 2013
2. Əhməzdədə S. Qarabağ ədəbi-mədəni mühiti. Bakı: Ecoprint, 2020
3. Əsgərli Z. Xurşidbanu Natəvan // Azərbaycan ədəbiyyatı tarixi. Altı cild, IV cild. Bakı: Elm, 2011.
4. Hüseyin Cavid. Əsərləri. Beş cild. II cild (Tərtib edəni: T.Cavid). Bakı: Lider nəşriyyat, 2005.
5. Hüseyin Nadim Naxçıvanı. Divan. Tərtib edəni: M.Mailoğlu. Bakı, 2012.
6. XIX əsr Azərbaycan ədəbiyyatı (Poeziya). Ali məktəblərin filologiya fakültəsinin tələbələri üçün dörs vəsaiti (Tərtib edənlər: S.Əhmədova, T.Əhmədov). Bakı: Nurlar, 2009.
7. Xurşidbanu Natəvan. Əsərləri (Tərtib edəni: B.Məmmədov). Bakı: Lider nəşriyyat, 2004.
8. Mir Möhsün Nəvvab. Təzkireyi-Nəvvab (Tərtib edəni: Ə.Bağirov). Bakı: Elm, 2018.
9. Mirməmmədov Ə. Ədəbiyyatşunaslıq. Ensiklopedik lüğət. Bakı: Azərbaycan Ensiklopediyası, 1998.
10. Mirzə Ələkbər Sabir. Hophopnamə. İki cild. I cild (Tərtib edəni: M.Məmmədov). Bakı: Şərq-Qərb, 2004.
11. Mirzə Həsən Qarabağı Yüzbaşov. Seçilmiş əsərləri (Tərtib edəni: N.Qarayev). Bakı: Şuşa, 2000.
12. Sədraddin Hüseyin. Azərbaycan mərsiyyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası. Bakı: "Ekoprint" Çap evi, 2016.
13. Şəmsizadə N. Ədəbiyyat nəzəriyyəsi (Dərslik). Bakı: Proqres, 2012.

Редиф в поэзии Хуршидбану Натеван**Атаами Мирзаев**

Доктор филологических наук

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: ataemi@rambler.ru

Резюме. В классической восточной поэзии наряду с формой и содержанием, способом передачи слов и выражений, имеющими большое значение, особое внимание уделялось создающим мелодичность стиха рифме и редифу.

Произведения Хуршидбану Натеван (1832–1897), известной в азербайджанской литературе XIX века как автор стихов на темы, выражающие любовные чувства, красоты природы, печального и грустного содержания из личной жизни, наряду с неповторимыми поэтическими образами характерной темы и содержания, отличаются также богатством редифов.

В статье на основе конкретных примеров проводится связь использованных поэссой в газалых редифов с выраженной мыслительной нагрузкой, включающих слова родного языка или иностранного происхождения, классификация слов с точки зрения количества.

Особое внимание уделено влиянию употребленных Натеван редифов на литературу последующего периода. На основе произведений ряда предшественников и последователей выявлено соотношение их редифов с произведениями Натеван. В заключение в статье показано, что поэзия Натеван оказала ощущимое влияние на последующую литературу не только с точки зрения идеи и содержания, но и красочного богатства редифов.

Ключевые слова: Хуршидбану Натеван, стихосложение, мелодия, газаль, рифма, редиф